

# İkimirnarəli Muxtarov məscidi

Murtuza Muxtarov Bakı milyonçuları olan Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbaycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsidir. Onun adı daha çox Bakıda neftçixarma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində o zaman neft yataqlarının sırrını və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar yox idi. O, 1857-ci ildə Bakının Əmircan kəndində arabacı ailəsində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır.

Neft sahibkarı Murtuza Muxtarov da Bakının bir sıra milyonçuları kimi adı fəhlədən neft milyonçusu səviyyəsinə yüksəlmışdır. Uzun müddət malakeşlik etdikdən sonra araba ilə neft daşmış, xırda podratçılıqla məşğul olmuşdur. "Qara qızıl" fontanları, nəhayət, bu insanların da əlini milyonlara çatdırılmışdır.



M. Muxtarov bizi əzəmetli binalar miras qo'yub getmişdir. Bakı şəhərində, onun ətraf kəndlərində, Rusyanın şəhərlərində və Avropanın bəzi ölkələrində hazırladık hifz olunub qalmış bir çox əzəmetli tikililər onun adı ilə bağlıdır. 1910-cu ildə Əmircan kəndində inşa etdirildiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəmeti ilə göz oxşayır. Məşhur memar Zivər bəy Əhmədbəyovun rəhbərliyi ilə tikilən bu məscid Azərbaycan memarlığının ən gözəl incilərdən biri kimi UNESCO-nun qorunan tarixi abidələr siyahısına salınmışdır.

İnşa tarixinə gəlince mənbələrdə göstərilir ki, 1901-ci ildə yerli əhali məscidin tikintisənə başlasa da, sonradan onu başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Kənd camaati yardım üçün milyonçu Murtuza Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları dəvət edir. O, bir neçə memarla məsləhətleşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür. 1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir. Belə ki, məscidin memarı Zivər bəy Əhmədbəyov, ustası isə məşhur sənətkar Kərbəlayı Əhməd Səməd oğludur. Məscidin ikinci uстası Mirzə Məlik Abbasquludur.

Muxtarovun tildirdiyi əzəmetli məscid nadir memarlıq üslubuna malik tarixi tikililərdəndir. Məscidin 47 metr hündürlüyündə olan 2 minarəsi o dövrə digər məscid minarələrindən fərqlənirdi. Hər iki minarənin birinci şərəfəsinin aşağısında ərbəcə "Kəlməyi-teyyibə" yazılıb. Minarələrə qalxan pilləkənlərin sayı 140-a çatır. Məscidin hər 2 qülləsindən müəzzinlər azan vermək üçün istifadə edirdilər.

Murtuza Muxtarov məscidinin giriş qapısının sol tərəfində "Murtuza Muxtar məscidi", sağ tərəfində isə həmin sözərək olıfbəsi ilə yazılıb. Mehrabının hündürlüyü 9 metrdir. Məscid dörd nəhəng tağ üzərində dayanıb. Divarlarının qalınlığı 1 metrdir. Məscidin giriş qapısının hündürlüyü 6 metrdir. Qapıdan 3 metr yuxarıda mərmər üzərində iki kitabə həkk olunub. Orada belə yazılıb: "h.q.1317..." (XIX əsrin sonu - XX əsrin əvvəli) Məscidin həyə-



tində Muxtarov Murtuza Muxtar oğlunun (1855-1920) qəbri yerləşib. Məscidin sağ və sol tərəflərində peyğəmbərlərə salam yegane olaraq burada ərəb dilində həkk olunub. Mehrabın yuxarısındaki dairə isə Allahın varlığına, 4 tağ əsas peyğəmbərlərə, 4 nazik sütun müqəddəs kitablara, onların altındakı nazik xətlər isə 12 imama işarədir. 1908-ci ildə məscidin açılışında əmircanlı axund Əbu Turab minbərə qalxaraq ilk xütbəni oxuyub. Məscid 2 giriş qapısı ilə shatələnib. Qapı və pəncərələrin üzərindəki şəbəkə göz oxşayır. Qapı üzərində 4 təsvir - 4 müqəddəs kitabı, 4 ünsürü göstərir. Məscidin 1 günbəzi, 16 pəncərəsi var.

Bir çox məscidlər kimi Murtuza Muxtar məscidi də sovet dövründə bağlanmışdır. Məsciddən toxuculuq emalatxanası, 1985-1988-ci illərdə Azərbaycanın məşhur rəssamı S. Bəhlulzadənin sərgi salonu kimi istifadə olılmışdır. 1989-cu ilə dən məscid yerli sakinlərin ixtiyarına verilmişdir.

Murtuza Muxtarov bu məscidi neftdən qazanlığı halal pulu ilə tikdirib. O illərdə daima məscidə gələn milyonçunun özü namaz qılar, dualar edərdi. Əmircan məscidinə M. Muxtarov məxsus olaraq müqəddəs Qurani-Kərimi hədiyyə etmişdi. Hələ məscidin inşası zamanı həmin Quran kitabı Türkiyənin İstanbul şəhərində sifarişlə hazırlanmışdı. Deyilənə görə, həmin Quran 25 kq ağırlığındadır. İndi də Əmircan məscidində bu müqəddəs kitab əmanət kimi saxlanılır. Quran'da Allah kəlmələri bütünlükə qızıl suyu ilə həkk olunub.

## Səadət sarayı və ya Muxtarovun evi

Bakının ən gözəl abidə binalarından biri də milyonçu Murtuza Muxtarovun 1911-1912-ci illərdə osetin mənşəli həyat yoldaşı Yelizaveta xanım Tuqanova üçün inşa etdirildiyi saraydır. Sarayın layihə müəllifi memar İosif Ploşkodur.

1912-ci ildə binanın tikintisi başa çatır. Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına getirir. Heyrətindən nə deyəcəyini bilməyən qadının binanın qapısında qulluqçuların onları qarşılılığından görünce və sarayın ona bağışlandığını eşidince sevincinin hədd-hüddudu olmur. Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər yaşayır. Azərbaycanda sovet rejimi qurulduğdan sonra saray bolşeviklərin ixtiyarına keçir. Evinin 3 nöfər rus zabitinin soxulduğunu görən Muxtarov bu rüsvayçılığa dözməyərək əvvəlcə onları, sonra isə özünü güllələyir.

Bina 1911-1912-ci illər abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir.

Planlaşdırma nöqtəyi-nəzərindən də saray məraqlı formada işlənmişdir. Xüsusən ikinci mərtəbədə altıqşəli formalı zal diqqəti cəlb edir. Oradan foyeyə üçmarşlı giriş pilləkənləri açılır. Büyyük zalдан başlayaraq fasadın qərb hissəsinin bəzəyi olan dəbdəbəli qotik tağlı lociyalara malik orta böyük-lükde zallar antilada sistemi ilə düzülmüşdür. Bu saray əzəmeti, gözəlliyi ilə hamını valeh edir.

**İradə ƏLİYEVA,  
"Azərbaycan"**